



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ



II BEYNƏLXALQ ONLAYN “TƏHSİL” KUBOKU

Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 98-ci ildönümünə həsr olunur

Bakı-2021

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş

II beynəlxalq onlayn "Təhsil" kubokunun

Ə S A S N A M Ə S İ

1. Təşkilatçılar

- 1.1. Azərbaycan Respublikası Təhsil Nazirliyi
- 1.2. "Təhsil" Respublika İdman Mərkəzi
- 1.3. Azərbaycan Şahmat Federasiyası

2. Məqsəd və vəzifələr

- 2.1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədləşdirilməsi;
- 2.2. Karantin müddətində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili;
- 2.3. Müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılması.

3. Keçirilmə vaxtı və internet səhifəsi

- 3.1. Yarış 7-8 may 2021-ci il tarixlərində keçiriləcək.
- 3.2. Yarış www.tornelo.com portalında keçiriləcək.
- 3.3. Yarışın internet səhifəsi: www.itc2021.tehsilchess.az

4. Yarış iştirakçıları və qeydiyyat

- 4.1. Yarışda dəvət olunmuş ölkələrin 17 yaşadək (2004-cü il təvəllüdlü və daha kiçik yaşlı) şahmatçıları iştirak edə bilər.
- 4.1.1. Şahmatçılar qeydiyyatdan keçmək üçün yarışın internet səhifəsində göstərilən qeydiyyat formasını doldurmaqla tehsilchess@gmail.com ünvanına göndərməlidir.
- 4.2. Dəvət olunmuş ölkələrin hər birindən 10-dək şahmatçı qəbul olunur. Qeydiyyat zamanı milli federasiyaların siyahısı üstün tutulur.
- 4.3. Azərbaycan şahmatçıları aşağıdakı meyarlar üzrə yarışa buraxılır:
 - 4.3.1. Dünya və Avropa birinciliklərinin medalçıları və ya mükafatçıları;
 - 4.3.2. Azərbaycan birinciliklərinin medalçıları;
 - 4.3.3. Beynəlxalq reytingi 1700-dən yuxarı olan şahmatçılar;
 - 4.3.4. 6 may 2021-ci il tarixində keçiriləcək milli seçmə mərhələdə ilk 20 yeri tutmuş şahmatçılar.

5. Keçirilmə qaydası

- 5.1. Yarış 2 mərhələ üzrə keçirilir: seçmə və final.
- 5.2. Hər iki mərhələ üzrə oyuna nəzarət vaxtı: 3 dəqiqə + 2 saniyə/hər gedişə.
- 5.3. Beynəlxalq reytingi (klassik) 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak edir.
- 5.4. Seçmə mərhələdə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanır.
- 5.5. Final mərhələsində ən azı 6 nəfər 12 yaşadək şahmatçı, 6 nəfər qız şahmatçı olmalıdır. Əgər bu kateqoriyada finalçı sayı tamamlanmazsa seçmə mərhələdə ən yaxşı nəticə göstərmiş əlavə şahmatçılar finala buraxıla bilər.

6. Yarışın qrafiki:

Tədbir	Tarix	Saat (Bakı vaxtı ilə)
Qeydiyyat başa çatır	5 may 2021	16:00
Test turniri	5 may 2021	18:00
Milli seçmə mərhələ (Azərbaycan şahmatçıları üçün) 1-9-cu turlar	6 may 2021	18:00
Seçmə mərhələ 1-9-cu turlar	7 may 2021	18:00
Final mərhələsi 1-9-cu turlar	8 may 2021	18:00

Qeyd: Təşkilat komitəsi yarış portalında yarana biləcək hər hansı texniki nasazlıqlar zamanı yarışın keçirilmə tarixlərində və turun başlama saatlarında dəyişiklik etmək hüququna sahibdir.

7. “Fair play”, video-nəzarət və digər tələblər

- 7.1. Şahmatçının kompyuter qarşısında əyləşdiyi otaq onun oyun zonası hesab olunur.
- 7.2. Final mərhələsində şahmatçılardan oyunlarını səs və video nəzarət altında (zoom proqramı) tələb olunur:
 - 7.2.1. Şahmatçı final mərhələsini 2 kamera qarşısında oynamalıdır.
 - 7.2.2. Otaqda işıqlandırma şahmatçının üzünü aydın göstərəcək qədər aydın olmalıdır.
 - 7.2.3. Birinci kamerada şahmatçının üzü tam görünməlidir.
 - 7.2.4. İkinci kamerada şahmatçıdan arxa tərəfində yerləşdirilməli, yanında kimsənin olmadığı aydın görünməlidir.
 - 7.2.5. Yarış zamanı şahmatçı eyni zamanda ekran paylaşımı da etməlidir.
 - 7.2.6. Oyun zamanı mikrofon açıq olmalıdır. Yalnız turu başa çatdıran şahmatçı mikrofonu bağlaya bilər.
- 7.3. Oyun zamanı şahmatçının kompyuterində yarışın internet səhifəsi, tornelo-da yarış səhifəsi və zoom proqramı açıq ola bilər (digər səhifələr və proqramlar köməkçi vasitə hesab oluna və məğlubiyət verilə bilər).
- 7.4. Nəzarətçi-hakim kompyuterdə əlavə proqramların açıq olub-olmamasını yoxlamaq üçün oyunçudan tapşırıq menecerini (task manager) açmasını tələb edə bilər.
- 7.5. Final günü turun başlamasına 20 dəqiqə qalmış zoom linki aktiv olunacaq. Şahmatçı tura ən gec 10 dəqiqə qalmış zoom linkinə daxil olaraq kameralarını açmalı, ekranını paylaşmalıdır. Zooma daxil olarkən şahmatçı ad, soyadını daxil etməlidir.
- 7.6. Şübhəli oyunlarla bağlı şikayətlər yazılı olaraq tehsilchess@gmail.com elektron ünvanına oyunlar başa çatdıqdan sonra 1 saat ərzində göndərilməlidir.
- 7.7. Yarışda oynanılmış oyunlar Tornelo-nun gücləndirilmiş “Fair Play sistemi” və əlavə proqramlar vasitəsi ilə yoxlanılacaq.
- 7.8. Oyun zamanı hər hansı kənar vasitənin köməyindən (proqram və ya insan) istifadə etdiyi müəyyən olunan şahmatçı turnirdən kənarlaşdırılacaq və nəticələri ləğv olunacaq.

- 7.9. İnternetlə və Tornelo portalından istifadə ilə bağlı yaranan problemlərə görə təşkilatçı tərəf məsuliyyət daşımır.
- 7.10. Yarışa qatılan bütün oyunçular əsasnamə ilə tanış olduğunu və onun bütün şərtlərini qəbul etdiyini təsdiq edir.

8. Appelyasiya

- 8.1. Hakimlər heyətinin qərarından narazı qalan şahmatçı appelyasiya şikayəti verə bilər.
- 8.2. Appelyasiya şikayəti üçün ödəniş 100 dollardır. Şikayət təmin olunarsa ödəniş geri qaytarılır.
- 8.3. 5 nəfərdən ibarət appelyasiya komitəsi təşkil olunacaq (3 əsas+2 ehtiyat)
- 8.4. Appelyasiyanın tərkibi 5 may 2021-ci il tarixində yarışın internet səhifəsində elan olunacaq.
- 8.5. Appelyasiyanın qərarı sonuncu vəhəddicidir.

9. Mükafatlar

- 9.1. Mükafatlar bölünür, əlavə əmsallara görə yerlər müəyyən olunur.
- 9.2. Mükafatın göndərilməsi zamanı bank xərci mükafatdan çıxılır.
- 9.3. 1 şahmatçı yalnız 1 mükafat qazana bilər (yüksək uduş məbləğini əldə edir).

Ümumi		Ən yaxşı azərbaycanlı		Ən yaxşı qız		U 12	
I yer	500 USD	I yer	Diplom	I yer	Diplom	I yer	Diplom
II yer	300 USD	II yer	Diplom	II yer	Diplom	II yer	Diplom
III yer	200 USD	III yer	Diplom	III yer	Diplom	III yer	Diplom
IV yer	100 USD						
V yer	80 USD						

10. Təşkilat komitəsi ilə əlaqə:

İnternet səhifəsi: www.itc2021.tehsilchess.az

Email: tehsilchess@gmail.com

Mob, whatsapp: +994 51 510 12 21, +994 55 294 76 08